

TƏSVİRİ

[Manual davamlı band geokimyəvi](#) elektron sabit temperatur nəzarət və avtomatik çatdırılması cihaz qəbul edir. Müxtəlif formalı plastik film torbalar hazırlaya bilər. Müxtəlif qablaşdırma xətlərində istifadə edilə bilər. Sızdırmazlıq uzunluğu məhdud deyil. Yüksək sızdırmazlıq səmərəliliyinə və etibarlı sızdırmazlıq keyfiyyətinə malikdir. Ağlabatan quruluş və rahat əməliyyat kimi xüsusiyyətlər.

[Plastik torbalı möhürləmə maşını](#) bir çap ayarı ilə təchiz olunmuşdur və birbaşa fabrik tarixini, partiya nömrəsini, son istifadə tarixini və s. möhürləyərkən. Sızdırmazlıq və çap bir anda tamamlana bilər və tarix nömrəsi istədiyi halda dəyişdirilə bilər ki, bu da istifadəsi rahat və səmərəlidir.

AVANTAJI

1. Plastik torbalar, neylon torbalar və s. Kimi müxtəlif materialları möhürləyə bilər;
2. Ayarlanabilir sürət, məhdudiyyətsiz möhürləmə uzunluğu;
3. Müxtəlif materialların sızdırmazlıq tələblərinə uyğun olaraq temperatur tənzimlənir;
4. Tarix çap funksiyası ilə rahat və sürətli;
5. Avtomatik sıxma və qidalanma, daha yüksək məhsuldarlıq.

TƏTBİQ

[Davamlı bant möhürləyicisi](#) , hər cür çayı plastik çay torbasına qablaşdırmaq üçün uyğundur, fərqli növ çantalar üçün lazım olan iş vaxtıdır.

Çanta növü	Temperatur
Plastik Çanta	130 °C
Filtr Kağızı	160 °C
Alüminiumlayıcı	150 manat
Parçalana bilən çanta	120 °C

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi emal temperaturu faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

[Plastik çay torbası mühürləmə maşınının](#) texniki şərtlər siyahısı:

Model	DL-6CFR-900
Ölçü	60 × 35 × 32 sm
Güc	500W
Sızdırmazlıq Sürəti	0-12 m / dəq
Sızdırmazlıq genişliyi	6-12 mm
Sızdırmazlıq temperaturu	30-300 °C
Sızdırmazlıq Uzunluğu	Limitsiz







ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestry Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓